



**Aydin
Mədətoğlu**

Bizim yazar

**Biz bu yazımızda
müstəqil dövləti əllərindən
zorla alınmış Kırım türkləri
(Onlara Kırım tatarları da deyil - A.M.), onların tarixi və bu-
günkü demografik durumu
haqqında məlumat verməyə
çalışacaqıq.**

**Yalnız türk dünyasını deyil,
o zamankı Avro-Asyanın bö-
yük bir hissəsini içərinə alan,
dünyaya yeni bir nizam geti-
rən Türk-Moğol İmperatorlu-
ğunun Şərqi Avropa və Qızılı
Türkistan bölgəsi Çingiz xan-
ının nəvəsi, Cucinin oğlu Batı
xan tərəfindən idarə olunurdu.
Batı xan 28 illik hakimiyyəti
dövründə bütün rus knyazlıqların
siyasi varlıqlarını orta-
dan qaldırmış, Qızılı Qara
dəniz bölgələrini və Şərqi Av-
ropanı işgal etmiş, Xəzər dəni-
zi və Aral gölünün ətraflarını
da öz Qızılı Orda dövlətinə qataraq
Böyük Türk-Moğol İmpe-
ratorluğu içərisində yeni bir
imperatorluq qurmuş, mərkəzi
Saray şəhəri olmaqla Qızılı Or-
da İmperatorluğunun qurucusu
kimi tarixə öz damgasını
vuruşdur. Qızılı Orda İmpe-
ratorluğunun tərkibinə daxil olan
ərazilərin ən böyük bir qismi-
ndə türkler yaşadıqdan və
mögolların böyük qismının
sonradan Mongolustana qayıtməsi
nəticəsində dövlət tədris-
cən tamamilə türkəşmiş, Qızılı
Orda dövləti bir türk dövlətinə
çevrilmişdi. Dövlətin rəsmi dili
Çingiz türkcəsi, ordunun və
əhalinin əsas hissəsinin türk-
lərdən ibarət olması, Uyğur
türk əlifbasından istifadə edil-
məsi, əvvəl Goy Tann dinin-
de, daha sonra isə Batı xanın
kiçik qardaşı Bərkə xanın isla-
mi qəbul etməsi Qızılı Orda
dövlətini tamamilə bir türk
dövləti durumuna gətirmişdi.**

Bir çox siyasi amillərin, xü-
susilə Əmir Teymurun dalbadal
endirdiyi üç ağır zərbədən sonra
özüne gələ bilməyən Qızılı Orda
İmperatorluğu nəhayət 1502-ci
ildə tarixə qovuşdu. Bu imperato-
rluğun xarabaliqları üzərində
sonradan Kırım, Qazan, Həstər-
xan, Qasım, Noqay və Sibir xan-
lıqları quruldu.

İç qovğalar səbəbindən par-
çalanmağa başlayan imperatorluğun
içində ilk müstəqil siyasi
varlığa namizəd Kırım xanlığı ol-
du. Çingiz xan soyundan olan
prensler Kırıma dayanaraq öz
xanlıqlarını elan edir və tədrisən
Volqa boyundakı mərkəzi ələ keçirməyə
çalışırdılar. Cucinin ki-
çik oğlu Tokay Teymur soyundan olan
Baş Teymur Kırımda öz
adına sikkə buraxdıraraq hakimiyyət
iddiasında bulunmuş, oğulları
rəqiblərinə qalib gələrək Kırımda
bir xanlıq qurmağa müvəffəq oldular.
Kırım xanlığının həqiqi qurucusu isə
hacı Çiray xandır. O, Volqa
bölgəsindən bir çox qabilələri öz tərəfinə
çəkərək Qızılı Orda xanına
qarşı Moskva knyazlığı ilə ittifaq
yaradır, öz durumunu gücləndirirdi.
Osmanlıların İstanbulu zəbt edərək
Qara dənizə hakim olmalarından
sonra Kırım xanlığı ilə Osmanlılar arasında
six ilişkilər başladı

vəffəq oldular. Kırım xanlığının həqiqi qu-
rucusu isə hacı Çiray xandır. O, Volqa bö-
lgəsindən bir çox qə-
bilələri öz tərəfinə çə-
kərək Qızılı Orda xanı-
na qarşı Moskva knyazlığı ilə ittifaq ya-
radır, öz durumunu gücləndirirdi. Osman-
lıların İstanbulu zəbt

Baxçasarayı yandırmış, Öz qala-
sını ələ keçirmiş və beləliklə də
Kırımın və Kuban boyundakı ta-
tarların yaşadıqı erazilərin Rusi-
yaya verilməsini tələb etmişdi
də bu tələblər "Belgrad müşqavi-
lesi" ilə rədd edilmişdi. "Belgrad
müqaviləsi"ndən otuz dörd il
sonra, 1771-ci ildə Kırım ruslar
tərəfindən işğal edilsə də yalnız
üç ildən sonra Rusiya ilə Os-
manlı dövləti arasında bağlanan

sahib olmuşdu) "fərmani" ilə Kırı-
mın xanlığı 1784-cü ildə Rusiya
ya birləşdirildi. Kırımın Rusiyaya
ilhaqi "Kiçik Qaynarca Müqaviləsi"
nin açıq-ashkar pozulması idi.
Lakin "Qaliblər mühakimə olun-
mur" düsturunu əldə rəhbər tutan
çar Rusiyası nəhayət 1791-ci il-
də "Yaş müşqaviləsi" ilə Kırım
xanlığının Rusiyaya ilhaqının
Osmanlı dövləti tərəfindən tanın-
masına nail oldu. Kırım xanlığı

mamaq üçün özlərini başqa mil-
lətlər kimi tanıtmış, adlarını belə
dəyişdirib başqa-başqa yazdır-
mışlar. Sürgündən sonra onlar
haqqında 1989-cu ilə qədər heç
bir statistik məlumat verilməmiş
dir. Sovet İmperiyası dağlıq-
dan sonra Kırım tatarları da baş-
qa suçlandırılan xalqlar kimi öz
tatar adlarını bərpə etmiş və öz
doğma vətənləri olan Kırım Mux-
tar Respublikasına qayıtmış uğ-

Kırım türkləri - Tarixdə və bu gün

edərək Qara dənizə hakim olma-
larından sonra Kırım xanlığı ilə
Osmanlılar arasında six ilişkilər
başladı. Nəhayət 1475-ci ildə Kırı-
mın xanlığı Osmanlı himayəsinə
keçdi.

Tarixin müəyyən dönmələ-
rində Rusiya çarlığına etinəsiz
yanaşan müəzzəm Osmanlı İm-
peratorluğu Rusiya ilə münasibət-
ləri özünə tabe olan Kırım
xanlığı ilə həyata keçirir, "Rus
məsələləri ilə Kırım xanlığı məş-
ğul olurdu". Bu dönmələrdə Ru-
siya Kırım xanlığının illik vergi
"Tısh" ödəyirdi. Kırım xanlığı o
dövrə Osmanlı İmperatorluğunu
himayəsində olmasına bax-
mayaraq bölgədə söz sahibi idi.
Belə ki, XVII əsrde Boqdan
Xmelnitskinin öndərliyində Ukrayna
xalqının qurduğu ilk dövlət
Kırım xanlığının dəstəyi ilə ol-
muşdur. Boqdan Xmelnitski bir
müddət Osmanlı himayəsini qə-
bul etmiş, lakin Osmanlı dövlə-
tindən lazımi yardımını ala bilmə-
diyindən Rus çarlığının himayə-
sini qəbul etmişdi. Osmanlı İm-
peratorluğunu birləşmiş "Mü-
qaddəs İttifaq" tərəfindən Vyana
ətrafindəki möglubiyəti Rusiya-
nın əl-qolunu açmış, Rusyanı
Osmanlı İmperatorluğuna qarşı
Avropa xristian dünyası ilə tarix-

1774-cü il "Kiçik Qaynarca Mü-
qaviləsi" ilə Kırım xanlığı Os-
manlı dövlətindən ayrılaraq müs-
təqil bir Kırım dövləti şəklinde
tanındı. Bununla da 1475-ci il-
dən Osmanlı dövlətinin himayə-
sində olan Kırım xanlığının 299
illik Osmanlı sultanına bağlılığı
na son verilmiş oldu.

**"Kiçik Qaynarca Müqaviləsi"
nin 2-ci maddəsinə əsasən:
"Bundan (1774-cü ildə - A.M.)
sonra Kırım xanlığının daxil olan
bütün tatarlar, yəni Kırım, Bu-
caq, Kuban, Yedisan, Canboy-
luq, Yeddiqül tatarları heç bir
xarici dövlətə tabe olmayıcaqlar
və tatar xalqı öz rəyləri ilə Çingiz**

**İç qovğalar səbəbindən parçalanmağa başlayan imperatorluğun
içində ilk müstəqil siyasi varlığa namizəd Kırım xanlığı oldu. Çingiz
xan soyundan olan prensler Kırıma dayanaraq öz xanlıqlarını elan edir
və tədrisən Volqa boyundakı mərkəzi ələ keçirməyə çalışırdılar. Cuci-
nin kiçik oğlu Tokay Teymur soyundan olan Baş Teymur Kırımda öz
adına sikkə buraxdıraraq hakimiyyət iddiasında bulunmuş, oğulları
rəqiblərinə qalib gələrək Kırımda bir xanlıq qurmağa müvəffəq oldular.
Kırım xanlığının həqiqi qurucusu isə hacı Çiray xandır. O, Volqa
bölgəsindən bir çox qabilələri öz tərəfinə çəkərək Qızılı Orda xanına
qarşı Moskva knyazlığı ilə ittifaq yaradır, öz durumunu gücləndirirdi.
Osmanlıların İstanbulu zəbt edərək Qara dənizə hakim olmalarından
sonra Kırım xanlığı ilə Osmanlılar arasında six ilişkilər başladı**



də ilk dəfə yaxınlaşdırılmışdı. Bu iş Moskvadakı almanların təsiri
ilə Qəribi Avropaya heyranlı du-
yan Pyotr xristian Avropası ilə əlaqə-
ləri daha da yaxınlaşdıraraq
1696-ci ildə Qara dənizin açarı
sayılan Azak qalasını ələ keçir-
məkə Osmanlı dövlətinə ilk bö-
yük zərbəni vurmuşsa da Kırıma
soxula bilməmiş, Kerç boğazını
Kırım xanından ala bilmədiyi
üçün Qara dənizə ayaq basa bil-
məmişdi. Nəhayət 1737-ci ildə
ilk dəfə olaraq Rusiya orduları-
nın baş komandanı Alman əsilli
general Münnixin rəhbərliyi alt-
ında rus orduları Kırım xanlığı
üzərinə yürüyərək öncə Or Qapı-
sını zəbt etmiş, daha sonra Kırı-
mın içlerinə qədər irəliləyərək

**sülałasından olmaq şərtiə öz-
lərinə bir xan seçəcək, öz qədəm
adət-ənənələri ilə müstəqil bir
dövlət olaraq yaşayacaqlar"di.**

Əslində bu Kırımın Rusiyaya
ilhaqi yolunda atılmış ilk addım
idi. Bundan sonra müstəqil Kırım
dövlətinə xan seçilməsi məsələ-
sində Rusiya ilə Osmanlı dövləti
arasında mücadile başlandı. Türkler
tərəfindən dəstəklənən Dövlət
Gərayı ruslar, ruslar tərə-
findən dəstəklənən Şahin Gəra-
yi türkər qəbul etmədiklərindən
Kırımda ikitirəlik yarandı. Bu qar-
ışlılıqlardan istifadə edən Rusiya
Kırıma ordu göndərərək oranı iş-
ğal etdi və çariça II Yekaterina
nın qızı olan II Yekaterina rus
çarı III Pyotr arvadı kimi onun
ölümündən sonra rus taxt-tacına

nin Rusiyaya ilhaqından (1784)
133 il sonra Kırım türklərinin
müstəqilliyi məsələsini "Rusiya
Müsəlmanlarının hüquqlarını
Müdafıə Cəmiyyəti" başda Krim-
da Türk milliyətçiliyinin ilk bö-
yük öndəri "Dildə, fikirdə, işdə
birlik" ideyəsinin müəllifi Krimli
İsmayıllı Bəy Qaspiralı Avropada
gündəmə getirmiş, daha sonra
Krimli Cəfər Seyidəhməd Bəy
isə bu sahədə çox böyük fealiyyət
göstərərək Krim İslam Türk
dövlətinin tanınması məqsədilə
İstanbula gələrək Ənvər Paşa və
Təlet Paşa ilə görüşmüş, yardım
məqsədi ilə onlara müraciət et-
miş, lakin məlum səbəblər üzün-
dən buna nail ola bilməmişdilər.

Nəhayət imperiya daxilindəki bir
çox tatarlarla yanaşı Kırım tatar-
ları da bolşevik Rusyanın əsərəti
altına düşdü. Kırım tatarlarının
ən böyük faciəsi də bu dövrlər-
dən başlandı. Belə ki böyük tale-
sizliyə və haqsızlıqlarla uğrayan
Kırım tatarları digər türk xalqları
olan qaraçaylar, balkarlar, Axs-
xa (Mehsəti) türkər və digər
türk olmayan almanlar, kalmık-
lar, çeçenlər, inquşlar və bəzi ki-
çik xalqlarla birlikdə II Dünya
Müharibəsi dönməndə Sovet
diktatoru Stalinin emri ilə faşist
Almaniyası ilə iş birliyi ittihamı
ilə suçlandırılaraq qətlə yetiril-
miş və qalanları sürgün edilmiş-
dir. Bu qətl və sürgün nəticəsin-
de Kırım tatarlarının təqribən əlli
faizi məhv olmuş, qalan hissəsinin
böyük bir qismi isə məhv ol-

runda mübarizəyə başlamış və
Kırım tatar xalqının böyük oğlu
Mustafa Cəmil Bəy Kırımoğlu-
nun rəhbərliyi ilə buna qismən
de olsa nail olmuş, yüz minə ya-
xını Kırım tatarı Kırıma qayıtmış,
öz siyasi və iqtisadi hüquqları
ührunda mübarizə aparmaqdır-
ırlar. Bu gün Kırım tatarlarının
dünyadakı ümumi sayı haqqında
dəqiq bir statistik məlumat yox-
dur. Bəzi mənbələrin verdiyi mə-
lumatlara görə Kırım tatarlarının
bir milyona yaxını Özbəkistanda,
səksən minə yaxını Türkmenistanda,
yüz əlli minə yaxını Qırğızistanda,
beş yüz minə ya-
xını Qazağistanda, yüz minə ya-
xını Tacikistanda, yüz əlli minə
yaxını Ukraynanın müxtəlif yer-
lərində, iki yüz minə yaxını Türkiyə
və dönyanın müxtəlif ölkələ-
rində yaşamaqdadırlar.

**Kırım Muxtar Respublikası
2014-cü ildə Rusiya tərəfindən
işğal olunaraq Ukraynanın qo-
parılıb Rusyanın tərkibinə daxil
edilsə də dönyanın heç bir dö-
vləti tərəfindən tanınmamışdır.**

**Kırım türkərinin öz doğma
vətənlərinə qayıtmaları və öz
Müstəqil Dövlətlərini - Kırım Ta-
tar Respublikasını yaratmaq ug-
runda mübarizələri bu gün də
davam edir. Bu işdə onlara bù-
tün mütərəqqi ölkələr, xüsusiylə
Türk Cumhuriyyətləri əlindən
gələni əsirgəməməlidirlər.**

**Tarri Kırım Türkərinin bu
haqlı davasına yardımçı olsun.
Amin.**

